



Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası

PTT-də Dövlət-Özəl Tərəfdaşlığı

Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına dair Strateji Yol Xəritəsinin əsas hədəfləri

Güclü özəl sektor dayanıqlı sosial-iqtisadi inkişafın təminatçısıdır...

Dövlət – özəl sektorlar arasında tərəfdaşlıq

- Peşə təhsili üzrə Qanun layihəsinin hazırlanmasında və müzakirəsində iştirak
- Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şurada təmsilçilik
- Milli Kvalifikasiyalar Çərçivəsinin hazırlanması
- **LAYİHƏ VƏ İŞÇİ QRUPLAR:**
 - Cənubi Qafqazda Peşə Təhsilinin İnkişafı
 - Azərbaycan regionlarında Peşə Təhsili Müəssisələrinin modernləşdirilməsi (Aİ)
 - Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması



TƏRƏFDAŞLAR:

- AR Təhsil Nazirliyi & Peşə Təhsili üzrə Dövlət Agentliyi
- AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- AR Dövlət Statistika Komitəsi
- AR Dövlət Məşğulluq Xidməti
- ASK-nın müvafiq sektor üzrə Komissiyaları

Cənubi Qafqazda Peşə Təhsilinin İnkişafı

ƏSAS İSTİQAMƏTLƏR:

1. Monitoring portalının yaradılması
 - May 2017 – noyabr 2018
 - www.ask.org.az saytı əsasında
 - ASK üzvləri – 100 müəssisə
 - Peşə təhsili və müəssisələr haqqında məlumatlar
2. Müəssisələrdə «Açıq Qapılar» gününün keçirilməsi
 - orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri
3. Peşəyönümlü tədbirlər
 - Müstəqil test mərkəzinin yaradılması
 - Sahibkar düşüncə tərzinin təşviqi
4. Peşə təhsilində özəl sektorun iştirakının əhəmiyyəti üzrə ictimai məlumatlılıq






ASK təklif edir:

- Dövlət – özəl tərəfdaşlığının və əməkdaşlığının genişləndirilməsi
- Peşə təhsili sisteminin müəyyən öhdəliklərinin sahibkarlara ötürülməsi
(məs. Peşə Təhsili Müəssisələrinin avadanlıqla təminatı)
- «Şagird Müqaviləsi» üçün müvafiq hüquqi bazanın yaradılması
- Təhsil və təcrübə prosesində sahibkarların iştirakını stimullaşdırma mexanizmləri
- Peşəyönümlü fənnin orta məktəblərin tədris proqramına salınması
- Sertifikatlaşdırma Komissiyasının yaradılması
 - İşəgötürən
 - Ərazi və ya sahə üzrə Həmkarlar İttifaqı
 - Peşə ictimai birlikləri
 - Təhsil Nazirliyi

ASK təklif edir:

«ŞAGIRD MÜQAVİLƏSİ»

- Müəssisədə xüsusi təlim keçmiş hamilər təyin olunur
- Şagird həftədə 2-3 dəfə işə çıxır
- Təhsil müddətində şagirdə əmək haqqı ödənilir
- Əmək haqqı gəlir vergisindən və sosial sığorta ödənişlərdən azad olunur
- Müqavilə şagird təhsil müəssisəsinə daxil olmazdan əvvəl bağlanır
- Hamilər şagird sayına görə təhsil müəssisəsi tərəfində mükafatlandırılır





Diqqətiniz və
dövlət-özəl tərəfdaşlığında fəal
iştirakınız üçün təşəkkür edirik!

Kristina Məmmədova
+994 12 465 72 42
kmammadova@ask.org.az
www.ask.org.az